



**Elşən  
Mirişli**

Gəncə şəhəri,  
tarixçi

**I Sultan Muraddan (1362-1389) sonra oğlu I Yıldırım Bayezid (1389-1402) padşah olub Balkanlarda Dunay çayına qədər irəl getdi və İstanbullu iki dəfə mühəsirə etdi. Bizanslıları xərac verməyə və İstanbulda bir türk məhəlləsi qurmağa müvəffəq oldu. Sultan II Mehmed zamanına qədər İstanbul şəhəri dörd dəfə mühəsirə edilmiş, lakin alına bilməmişdi.**

**Bu zaman Anadoludakı Karaman oğulları hökumətinin və Əmir Teymurun (1370-1405) təhlükəsi Yıldırım Bayezidi şərqi dönməyə mecbur etdi. Karaman oğulları dövləti digər Anadolu bəyliliklərindən fərqli olaraq özlərini Səlcuqların vərisi bildirdilər və bu cəhdən XIV əsrə dəfələrlə Osmanlı dövləti ilə səvərmişdilər. Nəhayət əsirin sonunda bütün Anadolu bəylilikləri Osmanlı hökimiyyəti altında birləşdilər. Lakin bu birlik çox davam etmədi və Əmir Teymurun hücumundan sonra yenidən pozuldu.**

**Yıldırım Bayezid Teymur orduyu ilə Ankaranın şimalında olan Çubukobaşa qarşılaşdı və çox şiddetli müharibədən sonra məğlub olub əsir düşdü (1402). Teymur onu mehribanlıqla qarşıladı və səkkiz ay müddətində gəzdiyi Anadoluda özü ilə birləşdə gəzdirdi (Gözaltı və nəzarət altında olaraq). Yıldırım Bayezid Ağşəhərdə xəstələnib öldü, Teymur isə aldığı şəhərləri yanında gələn bəylərinə verib geri döndü.**

**Ankara döyüşündən sonra Bayezidin Anadoluda yaratdığı birlik parçalanmış, türkman bəylilikləri Teymurun sayesinde yenidən müstaqillik elan etmişdilər. Yıldırım Bayezidin ölümündən sonra oğulları arasında taxt qovğası başlamış, bu səltənət mübarizəsi 11 il qədər sürmüştü. 1402-ci il iyulun 28-dən I Mehmed (Sultan Mehmed Çelebinin taxta çıxlığı və təkbaşına iqtidarı əle aldığı 1413-cü il iyulun 5-nə qədər çəkən bu bu 11 illik zamana "Fitret dövrü" (Fretet dövrü) deyilir. Yıldırım Bayezidin beş oğlu arasında davalar başladı. Çox həkimiyətli dövrü 1402-1413-cü illəri əhatə edir.**

**Ankara döyüşündə Teymurun qələbə çalacağı anlaşılmıca Əmir Süleyman Çelebi 30 minlik qüvvəyle geri çəkilmiş, öncə Bursaya, orada isə heç gözlemədən Rumelina hərəkət etmişdir. Bizansın maneqçılığına baxmayaraq Venesiya və Genuya gəmiləri ilə Boğazi keçmiş, Ədirnədə hökmardarlığını elan edərək Trakya və Balkanlara hakim olmuşdu. Qüdrətli, təcrübəli vəzir Çandarlı Əli Paşa da onun yanında idi.**

**Mehmed Çelebi Ankara mühərbiyətindən Osmani ordusunun ehtiyat birləşmənin komandanı vezifəsində idi. Bu döyüşün ön səhflərində istirak etmədiyi üçün məğlubiyyətindən və texribatdan sonra döyüş meydandan asanca ayrıla bilmişdi. Özüne bağlı əsgərləri ilə bayraq bəyi və vali olduğu bölgəye geri çəkilmişdi.**

**Əmir Teymur tərefindən Amasya-Tokat-Sivas bölgələrindən ibarət Rumi-Suğra bölgəsinə tekrar emir təyin olunmuşdu.**

**Sərbəstliyindən istifadə edən Amasya, Tokat və Sivas bölgələrinə hakim olan Mehmed Çelebi azca möhkəmlənən kimi Bursaya doğru irəliliyi. Ulubadda İsa Çelebinin**

güvvələrini məğlub etdi. İsa Çelebi Bizans'a sığındı. Mehmed Çelebi Bursa və İznik ətraflarını hökimiyyəti altına almışdı.

**Bayezidin Teymura əsir olmaqdən qurtulan oğlu İsa Çelebi Bursa-Balıkesir ətrafini əle keçirmiş və hökmədarlığını elan etmişdi.**

**Musa və Mustafa Çelebilər ataları ilə birləşdə Əmir Teymurun dustağı idilər. Bayezid ölümdən dərhal sonra Teymur Musa Çelebinin serbest buraxmış, ona atasının cənazəsini Bursaya aparmaga izin vermişdi. Cənazəni getirən, yanında bir qədər də əsger olan Musa Çelebi qardaşı İsa Çelebinin Bursadan çıxarıb bölgəyə hakim oldu. Lakin az**

**Bu vəziyyətdən istifadə edən Mehmed Çelebi Ankara və Bursanı yenidən əle keçirərək bölgədə hökimiyyəti yiyələndi.**

**Rumeline gedən Musa Çelebi serblərden hərbi kömək almasına baxmayaraq ilk qarşılışında qardaşı Əmir Süleymana məğlub olsa da geri çəkilərkən partizan müharibəsinə başladı.**

**Bu zaman Əmir Süleyman Çelebinin qüdrətli vəziri Çandarlı Əli Paşa vəfat etdi. Onun ölümündən sonra Əmir Süleyman bəyləri arasında birliyi saxlaya bilmədi. Başda Yeniçeri ağası Həsən ağa olmaqla bəzəi bəylər Musa Çelebinin tərifinə keçdilər. Musa Çelebinin qüvvəsi artı. Bundan sonra iki qardaş arasında savaşda Musa Çelebi qalib**

**rılıb Mehmed Çelebiyə sığındılar.**

**Mehmed Çelebi qüvvələrini top-layaraq üçüncü dəfə Rumeline keçdi. Edirnəyə doğru irəliliyi. Musa Çelebinin zərbə qüvvələrini məğlub etdi və Edirnə öünü gəldi. Qalanın sərkərdəsi və Edirnedəkiler şəhərin qapılарını açmayıaraq Mehmed Çelebiyə bu xəbəri göndərdilər: "Sizi divarlar içərisində qəbul edə bilmədiyimiz üçün üz dileyirik. Şahzadələr aralarında hesablaşın, taxt şəhərini qalib gələn tərəfə təslim ederik."**

***Bu ağıllı bir davranış idi. Şəhəri zorda almağa qəban tərəf Edimellərin gözündə nüfuzunu itirəcək və o biri tərəfin qələbəsini hazırlamış olacaqdı. Mehmed Çelebi israr etmedi. Şimala yönələrə qardaşının***

**Yıldırım Bayezidin beş oğlu arasındakı savaşın sonunda nəhayət 1413-cü ildə Mehmed Çelebi I Mehmed adı ilə padşah oldu.**

**Mehmed Çelebi Anadolu və Rumelidə əldən çıxan yerləri geri aldı və Osmanlı birliyini yenidən qurdu. Bu sırada Anadoluda şeyx Bədrəddin üşyan etdi.**

**Şeyx Bədrəddin böyük din alimi idi və padşahın əmri ilə İznikdə oturdu. Orada yeni bir təriqət qurub, güzli şəkildə yaymağa çalışırdı. Şeyx Bədrəddin Osmanlı Dövlətinə müxtəlif təriqətləri, o cümlədən əlevləri başına yiğib hakimiyyəti elinə almaq isteyirdi.**

***I Mehmed (Mehmed Çelebi) Şeyx Bədrəddin üşyanını yatrımaq üçün beş mindən çox müridi oldurt-***

# Osmanlı İmperatorluğununda Fitret Dövrü - On bir il süren qarışıqlıq



**sonra İsa Çelebi təkrar yürüş edərək Musa Çelebinin Bursanı buraxmaq məcburiyyətində qoydu. Musa Çelebi xalası oğlu Karaman oğullarının yanına getdi. O hələ də səltənət iddiyasında idi.**

***Bu arada Rumeline hakim olan Süleyman Çelebi Karaman oğulları dövlətinə namə yazaraq həmisədost olacağını söyləmiş və qardaşı Musa Çelebi serbest buraxmalarını istəmişdi. Süleyman Çelebi Bizansla danişib, qardaşı İsa Çelebinin əsirlikdən azad etdirəndən sonra ona bir qədər döyişçü verib şahzadə Mehmed Çelebinin üzərinə göndərdi. Anadoluda İsa Çelebi ilə Mehmed Çelebi arasında bir neçə dəfə savaş oldu, nəhayət, Mehmed Çelebi qalib gələrək qardaşı İsa Çelebinin öldürdü.***

***İsa Çelebinin ölümündən sonra Süleyman Çelebi de Anadoluya yeriib Bursanı tutdu. Mehmed Çelebi Ankaraya doğru çəkildi. Əmir Süleyman Ankara da zəbt etdi. Buranın da çəkilişin Mehmed Çelebi Karaman oğulları ilə birləşdə hərəkət etdərək Musa Çelebi Rumelinə getdi.***

**Musa Çelebi Rumelinə gələrsə Əmir Süleyman Çelebinin Anadoludan çıxacağı belli idi. Doğrudan da Süleyman Çelebi Rumelinə getdi.**

**gəldi. Əmir Süleyman öldürülüdü, cənazəsini Bursaya göndərdilər.**

**Rumelində hökimiyyətə yiyələnən Musa Çelebi Edirneyə gələrək taxta çıxdı və Rumelində gücünü qəbul etdirmək üçün işğala başladı. 1411-ci ildə İstanbulu mühəsirəyə aldı. Musa Çelebi Teymuru Anadoluya gəlməyə mehz Bizansın təhrik etdiyi söyləyir və intiqam almaq istəyirdi.**

**Musa Çelebinin əli ilə aradan götürülən Əmir Süleyman Çelebinin oğlu Orxan Bizanda idi. Bizans imператорu Orxan bəyi bir qədər döyüşü ilə Rumeline göndərib Musa Çelebi ilə qarşılaşdırıldı. Onu məğlub edən Musa Çelebi İstanbulu tekrar mühəsirəyə aldı. Bu dəfə Bizans imператорu Mehmed Çelebi ilə ittifaqı mecbur oldu.**

**Usta bir siyasetçi olan və Osmanlı taxtında tekbaşına qalmaq istəyən Mehmed Çelebi bu vəziyyəti düzgün qiymətləndirdi. Bizansın da yardımı ilə Rumeline keçdi. Musa Çelebi yaxşıca güclənib Bizansı sıxışdırmağa başlamışdı. Amma güclü rəqibi Mehmed Çelebi ortada idi və fürsət gözləmkədəydi.**

**Musa Çelebi idarəetməni yaxşı bacarmırdı. Ətrafi ilə kobud davranır, nəticədə bəylər ondan üz döndürdilər. Sayseqmə bəylər ondan ay-**

**üzərinə yerdi. İki qardaşın orduları Sofya şəhəri yaxınlığında siddətteli bir savaşa tutuşdular. Musa Çelebi casarət və cəsurluqla döyüşdü. Atı büdrayıb yixidir, zaman Mehmed Çelebinin əsgərləri tərəfindən ya-xalandı. Mehmed Çelebi də onu övdürdərək cənazəsini Bursaya göndərdi (5 iyul 1413).**

**Bu qalibiyətdən sonra Edirnədə taxta çıxma Mehmed Çelebi bütün rəqiblərini aradan götürmüştər. Osmanlı dövlətinin sultani olmuşdu. Beləliklə, "Fitret dövrü" başa çatdı.**

**Yıldırım Bayezidin oğulları arasında taxt qovğaları 1402-ci ildən 1413-cü ilə qədər davam etmişdi. Fitret dövrü, Bunalım Dövrü və ya Faslı Sətənət dövrü adlanmışdı.**

**Bütün bu hadisələr, taxt qovğaları ilə keçen bu qarışıqlıq dövrü 11 il sürdü. İndi Mehmed Çelebi Sultan I Mehmed (1402-1421) adı ilə Osmanlı Dövlətinin tək padşahı oldu. Rumeli və Anadolunun birliliyi tekrar bərpə olundu. Mehmed Osmanlı dövlətinin sağlam temellər üzərində qurulduğunu isbat etdi. Artıq taxtin ortağı yoxdu və dövlətin sabitliyi tam qorunacaqdı. Mehmed Çelebi fürsətdən istifadə edərək Osmanlı taxtında dövlətin tək hökmədəri oldu.**

**Fitret dövründə qədərkə bir dövrün mədəniyyət, sənət, ədəbiyyat əsərlərini gözdən keçirərək bu xüsuslara da diqqət yetirmək gərəkdir; xənədən yenidir, dövlət hələ da ha sonra çatacağı səviyyəyə gərəcək gəndir, amma mədəniyyət, sənət və ədəbiyyatda müdriklik yaşayır.**

**dürüb, şeyxin özünü də Sərez alımlarının fitvəsi ilə dar ağacından asdırılmışdı.**

**Mehmed Çelebi Osmanlı imperatorluğunun 5-ci sultani 1421-ci ildə Edirnədə öldü və yerinə oğlu II Murad keçdi.**

***Ottomanı dövləti qurulduğu zaman dövləti "böyük" edən hökimiyyətdən əlavə başqa təşkilatlar da mövcud idi. Elm adamları, ədiblər, təriqət pirləri, sufiflər, sənətkarlar vardi. Dəyişən, yenidən qurulan sadəcə xənədən idi. Digər bəyliliklər arasından sıyrılıb dövlət halına gələn Osmanlı bəyliliyi bu mənəvi vari-dati bir başqa milletden deyil, türk-lərden, səlcuqlardan, digər türkman bəyliliklərindən və Orta Asiyadakı türk dövlətlərindən toplanmışdı. Özü de fasılısız, ara vermedi.***

***Fitret dövründə qədərkə bir dövrün mədəniyyət, sənət, ədəbiyyat əsərlərini gözdən keçirərək bu xüsuslara da diqqət yetirmək gərəkdir; xənədən yenidir, dövlət hələ da ha sonra çatacağı səviyyəyə gərəcək gəndir, amma mədəniyyət, sənət və ədəbiyyatda müdriklik yaşayır.***

***Bu dövrə meydana gətirilmiş memarlıq əsərlərinə bu gün baxmaqla doymur. Yazılı əməkdləri sevə-sevə oxuyuruq.***